



■ Vaqif YUSİFLİ
filologiya
elmləri doktoru

Bu gün ədəbi aləmdən çox işlənen ifadələrdən biri də "gənc şair"dir. "Gənc" olaraq hələ də yaşı qırı keçən yazarlarımız nə çox. Gənc olaraq yaşı iyirmi-otuz arasında dövr edən cavanlarımız da az deyil. Bəs onda biz kimlərə "gənc şair" deməliyik? "Axi, "gənc şair"lərin ele öz cavan yaşlarında "qocalanları" da var, bunu dana bilmərik ki, bədi təfəkkür həmişə təzəlik, novatorluq üstündə köklənir və bu gün gənc şair olub bu meyara köklənməyən cavanlarımız nə çox.

Bu xüsusda söhbəti uzatmaq istəmirdim. Mənim üçün - bir oxucu və təqnidçi üçün yaşına görə də, şeirlə-

riant"da mifoloji düşüncənin reallıqla sintezidir. Dantenin "İlahi komediya"ından sözünlən bu düşüncə bu günün atasızlıq faciəsini yaşayan, əllerini açıb "Ata!" deyib qışqıran bir uşağın fəryadına hopdurulmuşdur. Uşağın mələye dönmesi irrealdır, amma mifoloji düşüncədə Mələk saflığın, günahsızlığın rəmziidir. Bu silsilədə hətta müasir məsişet qayğıları da Arximed'in "Evrika"si ilə paralleldədir. Həndəsə müəllimi "Pul yox, sevgi yox! Yoxluq, yoxluq...Zaman geri qayıtmır, boş çoxluq" "məntiqinə" yuvarlanır. Bəs hanı Evrika? "Antik variant"da "Qadına şeir yazmaq nəyə lazımdır" qadınlar özəri şeir deyilmə? Tanrıının şeirləri". Bu qız əruz bəhrini xatırlatmır mı? Müasir Çin qızının damarlarından Tanıq sülələsinin qanı axır, amma ürəyi Çin ipəyi kimi zərifdir. O, nə "Xəməse"dəki, nə də Qodarın "Çinli qız" filmindəki qız deyil.

Antiklik anlayışını təkcə yunan mifologiyasından gələn obrazlarla

rında görünən şəhid ata şəkillərində, yol gözləyən anaların, sevgililərin göz yaşlarında davam edir.

Ramilin "Metamorfoz" şeiri biz onun "Mühəribə" silsiləsi üçün bir AÇAR hesab edirik. Yol kənarında dayanan bir uşaq - bu şeirin qəhrəmanı;

*Atasının ayaqqabısını
geyinib qaçan uşaq
maşınları da ölüb keçəcəyini düşünər...
Bağlaya bilmədiyi ayaqqabının ipləri
dolaşır ayaqlarına-
yxılar üzü üstə,
yxılar atasızlığı.*

Və bu uşaq "hər gün ataya məktub yazar, hərfsiz bir əlifbada". Detal son dərəcə dəqiqdır. "Tanrıdan, bir də mələklərdən başqa kimse bilməz bu əlifbani". Şeirin ideyası bu misrənin "çiyindədir".

*Bir daşın üstüne çıxıb
əllərini yuxarıda uzadan uşaq*

şeirlərinin, xüsusilə, "Mühəribə silsiləsi"nin ən təsirli nümunəsidir.. O silsilədə uşaqlığı ümidişlik içinde keçən nəslin etirafları səslənir.

*Biz atamızın
ayaqqabılara,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz pencəyinə baxıb
böyüdüük...
"Ata" dedik divardan baxan şəkər,
Şəkil kimi yaraşıqlıdı atamız,
şəkil atamız!...*

Ramilin mühəribə haqqında təessüratları Ata şəkli obrazında "təmərküzləşir". Əslində, onun mühəribə şeirləri "atasızlıq" sindromu ilə bağlıdır. Mərhum şairimiz İsa İsmayıllıdən "Böyüdülmüş şəkillər"indəki Ata sanki Ramilin təsvir etdiyi o atasız evin divarlarına qonur. "Hər evdə böyüdülmüş bir əsgər şəkli qaldı". Bu, mühəribədən sonrakı mənzərədir. Tankların əvvəl insanlığı, sonra insanları ezbib keçdiyi o müdhiş günlerin ağrı-acılarını Ramil bir şeirində Sonanın faciesində ümumiləşdirir.

Ramilin sevgi şeirləri də XXI əsr gəncinin modernləşmə, qloballaşma dövrünün yetirməsi olan, xarici ədəbiyyatı, Amerika və Avropa filmlərini izleyən, təzə vərdişlərə, dəblərə mümkün qədər tez yiyələnən bir fərdin (ferdlərin) duyğu və düşüncələrini ifadə edir. Eyni zamanda, min illərin "sevgi təcrübəsi"nə (praktikasına) -yazılmışlara, deyilmişlərə bərabərlik də nəzərdən qəçmər. Əslində, hər nəslin öz sevgi "fəlsəfəsi" olmalıdır. "Sevgi oyunları" da bu məcralada davam edir: "Əvvəlcə dostluq, birlikdə kinoya getmək, ikilikdə şam etmək, içərişəhərin antik kafesində təzə eşqin şərəfinə bade qaldırmaq-Mesajlar, gecə zəngləri...Telefonda açılan sabahlar..Ehtiyatlı olun! Ağlıq kapıları bağlanır-növbəti stansiya Xətaidir. Siz sevgiye doğru gedirsiniz, ürəyə doğru...Tük...tak...tük...tak.. Sonra ayrılıq, hicran, açılmayan sabahlar, bitməyən axşamlar". Daha sonra şəkillər qayçılanır, mesajlar silinir, siqar siqara calanır. Və ürəyin kapıları bağlanır. Amma Ramilin sevgi şeirləri içerisinde sanki yuxarıda modern "hicran" sevgisine deyil, enənədən gələn, hələ də öz bakırəliyini itirməyen hicran, ayrılıq motivlərinə də təsadüf edirik.

*Bağçada çiçək qalmamışdı,
hamisinin da son ləçəyi
"Sevmir!" deyirdi bir ağızdan...
Həmin gündən nifrat edir güllərə...*

*Bu gün ona gül gətirən
oğlan da aldadırdı onu...
O isə inanmırı o aq, gözəl əllərə...
Səni heç vaxt tek buraxmayacam-deyən anasına da...
Onun güzgü ürəyini qırılar,
hamı aldatdı onu, hamı...
Birca illər öncə "Sevmir!" deyən
Çiçəklərdən başqa.*

Mənə. Onun ən gözəl sevgi şeiri "Məktub"dur. "Səni heç vaxt tapa bilməyəcəyim üçün itirmək qorxum yoxdu...Hər qadında səndən bir az nəşə var-bu qadınlar sənin yoxluğu-nun şəkilləridi".

Ramil Əhmədin şeirləri məndə belə bir təessürat oyatdı ki, o, axtarış aparır və öv axarışlarının yönü, istiqaməti modern şeir axarındadır. Tebii ki, bu axarda müasir şeir mədəniyyəti ilə həməhəng olan məqamlar az deyil, yalnız "söz oyununa", "riyazi-həndəsi" formallığı aludəciliğ də...Sırf ağılla yazılışın şeirlər də var, yalnız hissələrin təlatümünü əks etdirənlər də. İkisinin vəhdəti duylun şeirlər də.

Hər halda, uğurlar arzulayıram bu 21 yaşı cavan şairə...

RAMİL ƏHMƏD - BU GÜNÜN ƏN GƏNC ŞAIRİ

rinin təzəliyinə görə çox gənc olan bir cavan şairdən - onun şeirlərindən söz açmaq istəyirəm.

Ramil Əhməd... Çox cavandır, iyirmi bir yaşı var. Amma elə ilk şeirlərində poeziyanın nefesi hiss edilir. Bu nəfəsin getdiğə böyük SƏSƏ döñəcəyinə inamım var.

Budur, onun ilk kitabı - "Zaman tuneli" işq üzü görüb. ("Natəvan" klubunda bu kitabın müzakirəsinə də yişidinq).

Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. "Antik variant", "Axilles da-banı", "Əvəz-siz-lük", "Mühəribə", "Zaman tuneli", "Bir qadının gündeliyi" və "Sevginin zamanı"- bu bölmələr şərti xarakter daşıyır mı? Mənə, yox!

Antik variant - müasir dünyani, gerçekliyi qədimlik, keçmişə baxış müstəvisində bəyan etməkdir, - deyə düşünək.

*Gedir bir qadın-
bətnində körpəsi,
küreyində ayağını itirmiş əri,
bir sümükdür, bir dəri.
Bəlkə qiyamətdir?
Yox, bu qadın işi deyil!
İlahi komediya,
başarı faciədir,
şeytəni bir sənətdir!*

Kimdir bu qadın? "Yaxşı taniyıram o qadını-Məryəm xaləni". "Məhelləmizdə görürəm hər gün" Dante qəsəbəsi, Balzak küçəsi, ev 66, mənzil 1-də". "Antik variantda"- "dayanar yol kənarında hər gün bir uşaq...ataya məktub yazar, hərfsiz bir əlifbada. Tanrıdan, bir də mələklərdən başqa kimse bilməz bu əlifbani. Bir daşın üstüne çıxıb əllərini yuxarıya uzadan uşaq Allaha toxunacağını düşünər..Amma yənə toxuna bilməz, çatmaz əlləri Ona". "Ata! Ata!!,-qışqırar. Qışqırar pərən salar ciyindəki mələkləri".

*Atar özünü lələklərinin ucundakı
həsrətdən.
nə ölüsünү görən olar, nə dirisini:
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar.*

"Metamorfoz" şeiri "Antik va-



yaxud bu obrazların ekvivalentləri ilə deyil, XX əsrin paradigmaları ilə də paralel düşünmək olar. Bunu "Eh-timal", "Hitlerin katibəsi", "Kapitalizm" şeirlərində gördük.

Ramil mühəribəni görməyib, top səsine diksinmeyib, yuxusu ərşə çəkilməyib. Amma mühəribə haqqında mühəribəni görmədən də şeir yazmaq olarmış. Ramil dünyaya gələndə artıq Qarabağ mühəribəsi bitmişdi, Ateşkəs elan olunmuşdu. Amma XXI əsrin usaqları vaxtından tez böyüdürlər, onların mühəribə haqqında bildikləri yaşları ilə müqayisədə dəha çoxdu. Onun şeirlərində mühəribədən sonrakı ovqat, daha doğrusu təzə nəslin (Ramil yaşıları) mühəribə haqqında, onun şüurunda və psixologiyasında yaratdığı əks-səda ilə qarşılışır. Ramil bu şeirlərde demek isteyir ki, mühəribə hələ bitməyib, şikət qollarda, sindirilmiş, qoparılmış ayaqlarda, evin divarla-

Allaha toxunacağını düşünər...

*Qalxar hündürə, lap hündürə-
barmaqlarının ucuna!*

Amma yənə toxuna bilməz,

çatmaz əlləri Ona...

Və bir gün...

Bir gün hürkər-

Görəndə ciyindən çıxan

Ağappaq, ağappaq lələkləri!

"Ata! Ata!" -qışqırar.

Qışqırar,

Pərən salar ciyindəki mələkləri.

Atar özünü

Lələklərinin ucundakı həsrətdən,

nə ölüsünү görən olar, nə dirisini-

yer üzündə bir uşaq azalar,

göy üzündə bir mələk çoxalar.

Az qala Ramilin "Metamorfoz" şeirinin üçdə birini sitat getirdik. Gətirməye bilməzdik, hər hansı bir yaxşı şeirdən söz açanda bəzən geniş şəhər, təfsirə ehtiyac duyumsuran. "Metamorfoz" Ramil Əhmədin digər